

Fil.ü.f.d., dosent LÜTVİYYƏ ƏSGƏRZADƏ
N.Gəncəvi adına Ədəbiyyat İnstitutu

HÜSEYN CAVİD ƏFƏNDİ VƏ RUS ƏDƏBİ FİKRİNİN GÖRKƏMLİ SİMASI - L.N. TOLSTOY

XX əsr Azərbaycan ədəbiyyatının bənzərsiz sənətkarı Hüseyin Cavid əfəndi Azərbaycan və Dünya ədəbi-bədii fikrinə bir-birindən gözəl, sanballı əsərlər bəxş etmişdir. Şərq ədəbiyyatını mükəmməl bilən, filosof şair-dramaturq Hüseyin Cavid əfəndinin dünya ədəbiyyatına marağrı da diqqətcəkicidir.

Cavid əfəndi hələ gənc yaşlarından Şərqi və Qəribin bir çox klassiklərini: Ə.Firdovsi, N.Gəncəvi, Hafiz, N.Kamal, R.Tevfik, Ə.Hamid, T.Fikret, V.Şekspir, J.J.Russo, Höte, Nitsşe, Hüqo ilə yanaşı, rus ədəbi fikrinin görkəmlı simaları olan L.Tolstoy, N.Dostayevski, L.Andreyev və başqalarını öyrənmiş və onlar haqqında özünəməxsus qənaətlərə varmış, fikirlər söyləmişdir.

Mütəfəkkir sənətkarın rus ədəbiyyatına, xüsusən də, rus dilinə böyük marağı olub. Belə ki, hələ İstanbul Universitetində oxuduğu illərdə rus dilini mükəmməl öyrənmək, bu dildəki ədəbi nümunələri orijinalindən oxumaq arzusunda olan Cavid əfəndi bu dili mükəmməl öyrənmək üçün ciddi səy göstərib. O, nəinki bu dili örnəmkən istəyib, hətta qardaşı Əlirzənin belə rus dilini öyrənməsinin tərəftarı olub. Cavid əfəndi bu baradə dostu və ideya atası Qurbanəli Şərifzadəyə Türkiyədən yazırı: "Rus dilini öyrənməsimi ona (qardaşı Əlirzaya) tövsiyyə edin" (3, 42).

Eynilə, 1912-ci ildə Tiflisdə yaşayarkən Cavid əfəndi "Möhtərəm və müəzzəzəz əfəndim", deyə müraciət etdiyi dostu Qurbanəli Şərifzadədən onun üçün münasib bir iş axtarmasını rica edərkən də elə bir iş yeri tapmasını istəyirdi ki, "Tərbiyəli rus ailəsi içərisində" (3, 272) olsun. Çünkü Cavid əfəndi rus dilini mükəmməl öyrənmək istəyirdi və buna müvəffəq olmuşdu. Ədibin müasiri və dostu Əziz Sərifin gündəliyində belə bir qeydi var: "Hüseyin rus dilində yaxşı danişirdi" (3, 95).

Rus dilini öyrənən və Rus ədəbiyyatı ilə yaxından maraqlanan Cavid əfəndi yaradıcılığını böyük maraqla izlədiyi L.N.Tolstoydan (1828-1910) sözün yaxşı mənasında təsirlənmiş, ona böyük dəyər vermiş, hətta ilk başlıarda, dünyabaxışı və estetik idealları ilə razılaşmış, onun Rus ədəbi fikrinin inkişafında göstərdiyi xidmətlərindən aşağıdakı şəklində bəhs etmişdir: "Tolstoy qocaman və möhtəşəm romanları ilə, ufacıq, sadə risalələri ilə munis bir qayeni, əməl, məsihəpəsəndanə bir məslək izləmiş, izlədiyi qayeyi-əməli düşündüyü məsləki, rusiyalılara, birkassə ruslara bəyəndirmiş, milyonlarca qayələrini, incili-şərifi əsfedici təlimatı ilə yaşıtmaga çalışmış, az çox müvəffəq də ola bilmüşdür" (1, 284-85).

Cavid əfəndinin Tolstoyun dünyagörüşü və estetik ideallarını ifadə etmək baxımından fikirləri son dərəcədə aydın və əhəmiyyətli olsa da, bununla yanaşı ədibin Tolstoyun rus ədəbi mühiti haqqındaki fikirlərinə bəslədiyi həssas münasibəti də məlumdur. O yazır: "Rus-Alman sözü bir araya gəlir-gəlməz, həm ədib, həm filosof olmaq üzərə iki böyük sima, iki nüfuzlu mütəfəkkir qarşımızda dikilib durur. Onların biri məşhur Tolstoy, biri də alman filosofu Nitsşədir" (1, 284-85).

Cavid əfəndi "İki nüfuzlu mütəfəkkir" in - Tolstoy və Nitsşə münasibətlərinin "həssas məqamlarına, milli konteksinə" də diqqət yetirir, "hər iki müqtədir dahinin" öz ölkəsində "inkar edilməyəcək bir nüfuz və qüvvətə malik" olduğunu xüsusiə vurgulayırdı: "Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və Almaniyyada oynadığı müvəffəqiyyət, inkar edilməyəcək bir nüfuz və qüvvətə malikdir.

Məzkur Nitsşeye gəlinçə, o, daha başqa bir yol, daha başqa bir qayeyi əməl təqib etmiş. Onun əsərlərində, Tolstoyun düşündüyü "mərhəmətdən" əsər yoq...

O, zəiflərin azılmasını qayət təbii bilir. Məhəbbət, mərhəmət kibi duyğuların xəyal pərəstanə, mənasız şeylər olduğunu isbatə çalışır, həm də isbat etməkdən açız qalmaz" (1, 284-85).

Cavid əfəndi rus ədəbiyyatının təsirləri ilə birlikdə, bu ədəbiyyata Avropa ədəbi fikrinin təsirlərini, xüsusən də, Leonid Andreyevə və N.Dostoyevskiə F.Nitsşənin təsirini səciyyələndirmişdir: "Rusiyada Nitsşənin qarələri az deyildir. Rusyanın məşhur ədiblərindən,

mətin üslubla, dərin düşüncəyə malik olan Dostoyevski - o böyük dahi və ruhşunas belə Nitsse yolunu, Nitsse ideyasını daha əvvəl ortaya sürmüş, indiki bərhəyat ədiblərdən Leonid Andreyevin faciələrində də az-çox Nitsse ruhu görülməkdədir" (1, 285).

Dahi sənətkar hələ keçən əsrin əvvəllərində, rus ədəbiyyatına böyük bir səs-küylə gələn Leonid Andreyevin (1871-1919) yaradıcılığını da dərindən izləmiş, onun Nitsse və Şopenhauer fəlsəfəsinin təsiri ilə yazdığı əsərləri ilə də tanış olmuşdur. Bunlar professor Əziz Şərifin gündəliyində öz əksini bu şəkildə tapırdı:

"...7 yanvar. Hüseyin Andreyevin dramlarını oxumaq üçün, məndən istədi. Mən Andreyevin "Anatema", "Anfisa", "Quadeamus" və "Həyatımızın günləri" dramlarını ona verdim."

"24 yanvar... Hüseyin Andreyevin "Anatema", və "Həyatımızın günləri" dramlarını oxuduğunu və bu iki əsərdən "Anatema"ni daha çox bəyəndiyini dedi. Mən müəllifin bu əsərdə nə kimi ideyanı irəli sürdüyünü soruşdum. Hüseyinin fikrincə, müəllif burada tərkī dünyalıq fəlsəfəsini tənqid və rədd edir. O deyirdi: "Əgər mən Tolstoyun fəlsəfəsinə qarşı çıxməq istəsəydim, məhz belə bir əsər yazardım. Andreyev isbat edir ki, özündən əl çəkməklə insan özünü də məhv edir, ətrafdakıları da" (1, 285).

"Müharibə və ədəbiyyat" məqaləsində Cavid əfəndi həm də "Tolstoyun fəlsəfəsinə qarşı çıxan" və "faciələrində də az-çox Nitsse ruhu görülməkdə olan, Nitsseyə qızdıqlı kibi, Nitsse ruhlu Leonid Andreyevin ədəbi-estetik fikirlərinə sərt müdaxilə edən Tolstoyun "Leonid! Leonid! Sən məni qorqudursan. Fəqət mən səndən qorqacaq deyiləm", fikirlərinə də münasibət bildirir. Onun fikrincə, "Tolstoy burada məslək və fikircə kəndinə müxalif sayılan Nitsse ideallarına yaxınlaşan Andreyevi qorxunc fikirlərindən bir dörlü düşündürmək, müxaxizə etmək istiyor" (1, 285).

Tolstoyun Nitsseyə qarşı əsəbi və kəskin münasibəti Cavid əfəndinin diqqətindən yayılmırı və Tolstoyun "yarımdəli alman"? - deyə ittiham etdiyi Nitsse haqqında fikir bölüşərkən Hüseyin Cavid əfəndi "Lakin eyi düşünlürsə Nitsse fəlsəfəsinin batını pək də zahirinə bənzəməyərək, daha səmimi bir mərhəmət və məhəbbətlə nəticələnir. O, Tolstoyun düşündüyü nöqtəyə acı olmaqla bərabər, daha kəskin və həqiqi addımlarla irəliləmək istər: "Hər kəsin məqsudi bir, amma rivayət müxtəlif..." (1, 285-86), - fikrində idi. "Məsələlərə kifayət qədər dürüst aydınlıq gətirməklə yanaşı, hələ o illərdə Tolstoy və Nitsse məsələsində tamamilə obyektiv bir qənaətə gəlmisi" (4, 114) Cavid əfəndi "Tolstoyun yaradıcılığında ikili xarakteri tutmuş, Tolstoy teizmini xüsusiylə qeyd etmişdir" (4, 42).

Əvvəller Tolstoyun "Zülmə, sitəmə, bəla və müsibətə qarşı səbr" önrən fikirlərinə sonralar hətta Cavid əfəndi etiraz etmiş, "Haqqını sən yalnız mübarizə ilə alarsan!", - qənaətinə varmışdır.

Ümumiyyətlə, Hüseyin Cavid əfəndi rus ədəbi fikrinin dəyərli simalarından: L.Tolstoy, N.Dostoyevski, L.Andreyev və digərlərini dərindən öyrənmiş və onlar haqqında özünəməxsus, maraqlı fikilər söyləmişdir. Bütün bunlar: Dostoyevskini "böyük dahi və ruhşunas", Tolstoyu "ədib", "filosof", "nüfuzlu mütəfəkkir" adlandıran Cavid əfəndinin rus ədəbi fikrinə dərindən bələdliyindən və həssaslığından xəbər verir.

ƏDƏBİYYAT:

1. Cavid H. Əsərləri. Beş ciddə V cild. Bakı: Elm, 2007, 352 s.
2. Əliyev K.Hüseyin Cavid: həyatı və fəaliyyəti. Bakı: Elm, 2008.322 s. s,
3. Əziz Ş. Keçmiş günlərdən. Bakı: Yaziçı, 1986. 410 s.
4. Turan A. Hüseyin Cavid. Bakı: Vektor, 2007, 286 s.

SUMMARY

In the article philosopher, poet-dramatist H.Javid's conclusions about very notable person L.N.Tolstoy from Russian literature and argument relations among Tolstoy and Nitshe. In the result come to this observation russion literary environment and brought lucidity of minf of Tolstoy and Nitshe among relayions with objective.